

TƏSVİRİ

[Çay parçaları parçalayıcı maşın](#) əsasən çayın sonrakı işlənməsində istifadə olunur. Hazır çayı satış üçün çay paketlərinə qablaşdırmaq üçün əlverişli olan təxminən 1-3 mm kiçik parçalara ayırın.

Yalnız çay yarpaqlarını deyil, həm də otlar, nanə, lotus yarpaqları və s. Taşlama rulonu olaraq yüksək güclü ərintili poladdan istifadə edərək çay tozu ölçüsü tənzimlənə bilər ki, bu da çay paketləri hazırlamaq üçün ideal dəstəkləyici avadanlıqdır.

Hər diş arasındakı boşluq 4mm, 6mm, 8mm, 10mm və 12mm -dir, ehtiyaclarınıza görə fərqli diş silindrini seçə bilərsiniz.

AVANTAJ

1. Daha möhkəm olan daşlama rulonu olaraq yüksək sərtlilik alaşımli poladdan istifadə edin.
2. Çay parçalarının ölçüsü və incəliyi tənzimlənir.
3. Ağlabatan layout, çayın daha vahid pulverizasiyası.
4. Yalnız çayı əzmək deyil, həm də quru nanə, qurudulmuş çiçəklər və digər materialları emal edə bilər.

MÜRACİƏT

[Çay Parçalayıcı Maşın](#) hər cür çayı emal etmək və toz və çay parçasını çay paketlərinə [yığmaq](#) üçün uyğundur, yuxarıda göstərilən çay istehsalı üçün lazım olan iş vaxtıdır.

Çay növü	Kəsmə Ölçüsü
Qara çay	1-12 mm
Yaşıl çay	1-12 mm
Ağ Çay	1-12 mm
Oolong Çayı	1-12 mm
Bitki mənşəli çay	1-12 mm

Yuxarıdakı məlumatlar yalnız istinad üçündür və xüsusi işləmə müddəti faktiki vəziyyətə görə təyin olunmalıdır.

ŞƏRİF

[Çay Kırma Maşını](#) spesifikasiyalar siyahısı:

Model	DL-6CCQ-63
Ölçü	780 * 1000 * 1270 mm
Giriş gərginlikli	380V / 50Hz
Kəsmə silindrinin diametri	96 mm
Kəsmə silindrinin uzunluğu	630 mm
Bıçaq və silindr arasındakı məsafə	0.3 mm
Kəsmə silindrinin sürəti	260 rpm
Motor gücü	0.75 kvT



 **Assistant**
Deli Tea Machine

DELIJX.COM





ƏLAQƏ

Bu məhsulla maraqlanırsınızsa, qiyməti öyrənmək üçün bizimlə əlaqə saxlayın.



↑ ↑ Ən son qiyməti birbaşa əldə etmək üçün işarəni vurun ↑ ↑



Quanzhou Deli Agroforestry Machinery Co., Ltd.

12# Dongqing Road, Chengxiang Town,

Anxi County, Quanzhou, Fujian, China (Mainland)

WhatsApp / WeChat: 0086-18120033767

Email : info@delijx.com

Web: www.delijx.com

Əlaqə saxlaya bilərsiniz contact Əlaqə məlumatlarınızı aşağıya da buraxa bilərsiniz. Adətən sizinlə təxminən 10 dəqiqə ərzində əlaqə saxlayırıq ↓ ↓